



[- XN Lann ialnn 27-ci ildnm il laqdar byanat yayb](#)

il bundan nc, 18 may 1992-ci il tarixind, kemi Dalq Qaraba Muxtar Vilayatinin trkibin daxil 27"

. "olmayan Lan rayonu Ermnistan silahl qvvlri trfindn ial olunub

Arannews-Bunu Azərbaycan Xarici İr Nazirliyinin Mtbuat katibi Leyla Abdullayeva Lan rayonunun ialnn 27-ci ildnm il laqdar byanatnda bildirib. "Ermnistan Respublikasnn Azərbaycan Respublikasna qar hrbi tcavz siyastinin davam olan Lan rayonunun ial nticsind blgnin halisi etnik tmizlmy mruz qalb v hazrda 77.518 nfr Lan sakini Azrbaycann mxtlif blgrind mcburi kkn qismind yaayr. Ermnistann ial rayonda dvlt v zl mlkiyyt ciddi zrr yetirib. Bel ki, 217 mdniyyt, 101 thsil, 142 shiyy mssissi, 462 ticart, 30 rabit, 2 avtonqliyyat v mxtlif tynatli istehsal mssislri talan v mhv edilib. Hminin dnya, yerli hmiyytli oxsayl tarixi abid vandalizm mruz qalb. O cmlnd, 6-c sr aid Alban Aolan mbdi, 14-c sr aid Mlik jdr trbsi, Qaraqraq kndind mscid, Zabux kndind qdim qbiristanlq viran edilib; Lan Tarix Muzeyi v onun qzl, gm v tunc sikklrdn ibart qdim kolleksiyas talan edilib. Beynlxalq hmunitar hququ, o cmlnd Cenevr Konvensiyalar il zrin dn hdliklrini kobud kild pozan Ermnistan ial etdiyi digr Azərbaycan razilrind oldu kimi Lan rayonunda da qeyri-qanuni faliyyti davam etdirir; corafi adlar dyidirilir, rayonun tbii resurslar talan edilir, qanunsuz infrastruktur dyiikliklri hyata keirilir, burada mqsdynl mskunlama siyasti apararaq blgnin demografik trkibi dyidirilir. Avropa nsan Hquqlar Mhkmsinin "raqov v digrlri Ermnistana qar" ii zr Azrbaycann Lan rayonundan mcburi qovulmu Azərbaycan vtndalarinn xeyrin 2015-ci il 16 iyun tarixli qrar qbul edrk onlarn nsan Hquqlar v Fundamental Azadqlarn qorunmasna dair Konvensiya zr mlkiyyt hququ, xsi v ail hyatna hrmt kimi hquqlarinn pozulduunu tsbit edib. Hminin, bu qrar 19-20-ci paraqraflarda Lan rayonu, llxsus Lan hrinin hrbi hcuma mruz qalmas, 1992-ci il may aynn ortalarında Lann havadan bombardman edilmsi v bunun nticsind oxlu sayda evlrin dadlmas, hrin talan edilmsi v yandrlmas, hrbi mnaqi dvrnd Lan v traf kndlrin tamamil dadlmas z tsdiqini tapb. BMT-nin Thlksizlik uras 1993-c ild qbul olunmu 822, 853, 874 v 884 sayl qtnamlri Azərbaycan razilrinin ialn pislyib, Azrbaycann razi btvly, suverenliyini v Dalq Qaraban Azrbaycann ayrılmaz hissi olduunu bir daha tsdiq edrk ial qvvlrinin zbt olunmu razilrdn drhal, qeyd-rtsiz v tam xarlmasn tlb edib. Lakin Ermnistan BMT Thlksizlik urasnn qtnamlri, elc d digr beynlxalq tkilatların qbul etdiyi qrar v qtnamlrin tlbirin mhl qoymayaraq, onlar ciddi kild pozaraq Azrbaycann ial olunmu razilrinin ilhaq edilmsi siyastini yrdr. Ermnistan anlamaldr ki, Azərbaycan razilrinin ial altnda saxlanmas he zaman Ermnistann gddy siyasi nticlrri vermyckdir. Azərbaycan razilrinin ialna saslanan status-quo dayanql deyil v qbuledilmzdir. Blgnin, o cmlnd Ermnistann znn dayanql, demokratik, slh, sabitlik v thlksizliyin tmin olundu bir raitd inki af birinci nvbd, beynlxalq hququn aliliyinin tmin olunmas, ial amilinin aradan qaldrmas, mcburi kknlrin fundamental hquqlarinn brpa olunmasndan asldr. Yaln Azrbaycann ial olunmu Dalq Qaraba v traf blgrindki Ermnistan silahl qvvlrinin bu razilrdn drhal, tam v qeyd rtsiz xarlmasn v Azərbaycanl mcburi kknlrin z evlrin geri qaytmas iki lk arasnda normal qonuluq mnasibtlrinin qurulmasna v blgd davaml slh, thlksizlik v rifahn .brpa olunmasna imkan yaradacaq

Azərbaycan Respublikasnn beynlxalq sviyyd tanm srhdli rivsind suverenliyi v razi btvlynn brpa edilmsi, Lan, habel lknin digr ial olunmu rayonlardan olan mcburi kknlrin z doma torpaqlarna qaytmaq kimi hquqlarinn tmin edilmsi v mumilikd mnaqinin ar fsadlarnn aradan qaldrmas beynlxalq ictimaiyytinin hdliyi olmaqla yana, BMT Nizamnamesind tsbit .edildi ki Azərbaycan dvltinin ayrılmaz hququdur", - XN rsmisi vurulayb